

# Sənəti ilə məktəb yaradan aktyor

O, yüz il öncə, 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib. Deyilənlərə görə, atası ona Şöklü Məliyin şərəfinə bu adı verib. Məlik Dadaşov ailədə üç qardaşın kiçiyi, evin sonbeşiyi olub.



Atası Yusif Nobel qardaşları ilə birləikdə çalışmışdı. Özü də neft buruqlarının sahibi idi. Arxivlərdə qalmış bunu təsdiq edən sənədlər sovet həkimiyəti illərində onun başının bələsi olur. 1937-ci ildə Yusif Dadaşovu Sibirə sürgün edirlər. Haqsız ittihad olunanların əksəriyyəti kimi o da sonralar bəraət alır...

Anası evdar qadın idi. Ailəsinin qayığısını çəkir, üç istedadlı oğul böyüdürdü. Sonralar ailənin böyük oğlu Salman Dadaşov aktyor olur. "Onun böyük ürəyi" filmində Oqtay rolu Salmanı tanıdır. Uzun müddət Sumqayıt teatrına rəhbərlik edir. Ailənin ortancı övladı Süleyman Dadaşov da istedadlı müsiqiçi idi, qarmonda, pianoda gözəl ifa edirdi. Ancaq o, bu bacarığını yalnız ailə məclislərində göstərirdi. Riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi.

Məlik Dadaşov uşaqlıq ilərindən incəsənətə meyilli idi. Amma orta məktəbi bitirəndə sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verdi. Qəbul olundu. Tələbə kimi dərslərdə iştirak etməyə başladı. Ancaq ürəyi onu başqa sahəyə - teatr sənətinə, səhnəyə çəkirdi. Böyük Vətən müharibəsinin başlaması Məlik Dadaşovu nə tibbi təhsilini tamamlamağa, nə də könlünün səsini dinləyib incəsənət aləminə keçməyə qoydu. O, 1941-ci ildə cəbhəyə yollandı. 1943-cü ildə döyüşdə beynindən zədə aldı. Müalicəsi uzun sürdü. Məlik Dadaşov müalicədən sonra hərbi hissələrdə müsəlman kimi fəaliyyət göstərdi. 1945-ci ildə müharibədən qayıtdı. Və qəlbini yatan sənətin ardınca getdi... 1945-ci ildə Gənc Tamaşçılar Teatrında aktyor kimi işə götürüldü. Bu sahədə ali

təhsil almaq arzusunu da gerçəkləşirdi. Azərbaycan Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Adil İsgəndərovun sinfinə daxil oldu.

1945-ci ildə Zaqqatalada yenice açılmış teatrda səhne fəaliyyətinə başladı. Gənc aktyor həmin teatrda əsas rolların ifaçılarından biri oldu.

Məlik Dadaşov 1950-ci ildə Teatr İnstitutunu bitirdi. Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında (hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatri) işə başladı. Həmin teatrda ilk dəfə "Ailə namusu" tamaşaşında oynadı. İstedədi və pəşkarlığı aktyoru bu teatrda da təzliklə fərqləndirdi, tanıtdı və məşhurlaşdırdı.

Yüzdən artıq tamaşaşa rol aldı. "On ikinci gecə", "Canlı meyit", "Fərhad və Şirin", "Sənsiz", "Nağıl başlananada" və digər tamaşalarda ona həvalə edilən rolları elə oynadı ki, izləyən hər kəsi heyran qoymuş.

Məlik Dadaşov onlarda filmə çəkildi. "Axırıncı aşırı"nda Qəmlo, "Dəli Kür"de Molla Sadıq, "Koroğlu"da Bolu bəy, "O dünyadan salam"da Şeyx Nəsrullah, "Birisi gün gecə yarısı"nda Nəriman Nərimanov, "Bir məhəlləli iki oğlan"da Nazif, "Ulduzlar sönmür"de general Mehmandarov, "26 Bakı komissarı"nda Əzizbəyov, "Müsahibə götürən adam"da Niyaz xan və digər rollar aktyor Məlik Dadaşovun adını kino tariximizə əbədi yazdı. Müəllimi Adil İsgəndərov "Axırıncı aşırı" filmində Kərbələyi roluna görə ona verilən mükafatdan imtina edərək "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdıǵına görə" dedi.

Məlik Dadaşov həyatda çox ayrıılıqlar gərsə də, onu ən çox sarsıdan qızının ölümü oldu. İkinci evliliyindən dünyaya gəlmiş iki qızından biri gənc yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Məlik Dadaşov "Mən artıq yaşaya bilməyəcəm" dedi...

Aktyor dördüncü övladının - Gülnarənin anası ilə 1964-cü il İncəsənət Universitetində işləyərkən tanış olmuş, 1966-ci ildə ailə qurmuşdu.

Atasını özüne həm də yaxın dost, sirdəş bilmiş Gülnarə xanım müsahibələrində Məlik Dadaşovun yaradıcılığı boyu iki rol - erməni rolunu, bir də "Ölü'lər"de Şeyx Nəsrullahı oynamاق istəmədiyini söyləyib: "Şeyx Nəsrullahı ona görə oynamاق istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölü'lər"de Allaha qarşı çıxmam. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idim. Bu rolun işləyən hər kəsi heyran qoymuş."

Bu filmi tamaşçıları erməni hərbçisinə olan nifretlərinin rolun ifaçısına da yönəldirdilər. Hələ "Fəryad" filminin premiyerasında Məlik Dadaşov yaxınlığında əyləşmiş tamaşçıların söyüşünü eşidirdi.

Nə istedədi, nə məşhurluluğu ona sənətdə əngəl yarananları çəkindirmədi. Məlik Dadaşov uzun illər çalışdığı teatrda elə uzun çəkişmələr səbəbindən ayrıldı. Aktyor arabir bəzi rollarla səhnəsinə çıxdığı Səməd Vurğun adına Rus Dram Teatrına direktor göndərildi. İki il sonra, 1991-ci ildə isə həmin teatrın təqəudi çıxarılması adı ilə uzaqlaşdırıldı.



Bundan sonra işəmiya keçirdi, iki ay xəstəxanada yatdı. Məlik Dadaşovu müalicədən sonra Həsənağa Turabov yenidən Milli Dram Teatrına dəvət etdi. O, artıq yalnız aktyor deyil, həm də rejissor kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra öz istəyi ilə teatr dan ayrılib yalnız müəllimlik fəaliyyəti ilə məşgül oldu.

İllər boyu gördüyü haqsızlıqların gətirdiyi mənəvi sarıntılar səhhətinə mənfi təsir göstərmişdi. Bir gün yenə Tədris Teatrında tələbələrlə "Arşın mal alan"ı məşq edirdi. Başı ağrıdığı üçün tələbələrə zaldada oturub mizan verirdi. Amma birdən səhhətinin unudub ayağa qalxdı ki, verdiyi epizodu necə canlandırmalı olduğunu tələbəyə göstərsin. Müvəzinəti itirdi. Yıxılanda gicgahi yaxınlıqdakı stolun küçünə dəydi. Xəstəxanaya aparılan aktyor altı gün sonra, 1996-ci il dekabrın 2-də vəfat etdi.

Görkəmli kino və teatr aktyoru, Xalq artisti, Dövlət mükafatı laureati Məlik Dadaşov Azərbaycan teatr və kino sənətində özünəməxsus yol keçdi. Bənzərsiz aktyorun oynadığı rollar yalnız tamaşacı sevgisi qazanmadı. Həm də bu sənəti seçənlər üçün baxdıqca, dinlədikcə dərs alacaqları bir məktəb oldu.

**Zöhrə FƏRƏCOVA,**  
**"Azərbaycan"**